

Allah-T ala Qurani-K rimd  bel  buyurur: **“Ey iman g tir nl r! Allahdan qorxun v  dođru s z s yl yin! (  g r bel  ets niz, Allah)   m ll rinizi islah ed r v  g nahlarınızı bađıřlayar. H r k s Allaha v  Peyđ mb rin  ita t ets , b y k bir s ad t (C nn t) nail olar**” ( hzab, 70-71).

 r kl rd  el  bir bořluq vardır ki, onu ancađ Allaha y n lm k, Onu sevm k v  Ona d nm k doldura bil r.  r kl rin dađınıqlıđını ancađ  zaların g nahlardan qorunması, haramlardan uzađ dayanmaq v  ř bh l rd n  ekim k aradan qaldırır. Allah  z n  hesaba  ek n, R bbind n haqqı il  qorxan v  axir ti    n hazırlıq ed n adama  z r hm ti il  r ftar ed r.

İslam dini insanları batil dinl rin t zyiqind n İslamın  dal tin   ıxarmaq    n g lmıřdir.   nki g yl r v  yer  dal tl  ayaqda dayanar. Allah-T ala da  dal t sif tin  sahib olduđunu v   dal tin ziddi olan z lmd n uzađ olduđunu bildirir: **“H  qıq t n, Allah (he  k s) z rr  q d r z lm etm z**” (Nisa, 40).

İslam dini  dal t  z rind  qurulmuřdur. Yen  bel  buyurulur: **“(Ya R sulum!) R bbinin s z  d zg n v   dal tli ř kild  tamam oldu**”

( nam, 115). İslam dininin verdiyi x b rl r dođrudur v  h kml ri  dal tlidir. Q sb, z lm v  haqsızlıđı q bul etm z.  ksin  o, harada olursa-olsun daim haqqın yanındadır. Kafirl rl   laq l rd  bel  olsa, veril n s zl r  v  razılařmalara riay t etm yi  mr edir. Yen  buyurulur:

  g r ( hd bađladıđın) bir tayfanın s n  x yan t ed  bil c yind n qorxsan, (d y ř  başlamazdan  vv l) onlarla olan  hdini pozduđunu a ıq-aydın (m rdi-m rdan)  zl rin  elan et.   nki Allah xain ri sevm z!”

( nfal, 58). İslam  dal tli olmađa o q d r t řviq edir ki, n nki dostun, tanıřın, qohum- qraban, h tta d řm nin haqqında bel   dal tli olmađımızı  mr edir. Yen  ay d  bel  qeyd olunur:

Ey iman g tir nl r! Allah qarřısında (borcunuzu yerin  yetirm kd ) sabitq d m v   dal tli řahid r olun. H r hansı bir camaata qarřı olan kininiz sizi  dal tsizliy  s vq etm sin.  dal tli olun. Bu, t qvaya daha yaxındır. Allahdan qorxun. Allah etdik rinizd n x b rdardır!”

(Maid , 8). Y ni aramızda sevgi v  mehriban ılıq olmasa bel , h r k s haqqında  dal tl  q rar verm k m cburiyy tind yik.

Adil olmaq h r k s  v  h r v ziyy td  f rzdır. Allah  dal tli olmađı b t n insanlara  mr edir:

“

H□ qiq□ t□ n, Allah (Quranda insanlara) □ dal□ tli olmağı, yaxşılıq etm□ yi, qohumlara (haqqını) verm□ yi (kasıb qohum-□ qr□ baya ş□ ri□ tin vacib bildiyi t□ rzd□ □ l tutmağı) buyurar, zina etm□ yi, pis iş□ r görm□ yi v□ zülm etm□ yi is□ qadağan edir. (Allah) siz□ düşünüb ibr□ t alarsınız dey□, bel□ öyüd-n□ sih□ t verir!”

(Nəhl, 90).

Allahın kölgəsindən başqa heç bir kölgənin olmayacağı Qiyamət günündə bu kölgədə olacaq yeddi qrup insan arasında ədalətli idarəçi də hədisdə qeyd olunur. Bu hədisi Buxari və Muslim rəvayət edir. Ədalətin ziddi zülmüdür. Qurani-Kərimdə buyurulur: “...**Zalımlar m□ nim □ hdim□ nail olmazlar...**

” (əl-Bəqərə, 124). Yenə buyurulur:

“

Allah zülm ed□ n□ ri sevm□ z!

”

(Ali İmran, 57).

Heç şübhəsiz, zülmün ən böyüyü Allaha şəriq qoşmaqdır. Loğman (ə.s) öz oğluna nəsihətində belə deyir: “...**Doğrudan da, Allaha ş□ rik qoşmaq böyük zülmüdür! (Ağır günahdır!)**” (Loğman, 13). İslam ümməti yer üzündə ədalətli hökm etdikcə, Allahın köməyini və dəstəyini nail olacaqdır. Alimlərdən biri belə deyir: "Şübhəsiz ki, Allah kafir belə olsa, ədalətli cəmiyyəti ayaqda tutar və müsəlman belə olsa, zalım cəmiyyəti ayaqda tutmaz."

Bir hədisdə Peyğəmbərimiz heyvanların belə bir-birinə etdikləri zülmün yerdə qalmayacağını bildirmişdir: “*Qiyam□ t günü mütl□ q haqlar öz sahib□ rin□ veril□ c□ kdir. Bel□ ki, buynuzsuz qoyun buynuzlu qoyundan haqqını alacaqdır*” (Müslim, Birr, 6). Başqa bir hədisində isə belə buyurduğu rəvayət edilir:

“

Kim□ qardaşının namusu il□ v□ ya başqa bir şey il□ □ laq□ li bir haqqı varsa, dinar v□ dirh□ min olmayacağı (günd□ n) □ vv□ l, bu gün onunla halallaşsın. (O gün) onun saleh □ m□ li varsa, üz□ rind□ ki haqq miqdarı ondan alınır. □ g□ r onun has□ natı yoxdursa, (haqqını yediyi) yoldaşının günahlarından alınır v□ ona yük□ nir

”

(Buxari, 6447).

Xülasə, ədalətin İslamdakı məqamı böyükdür. Allahın dərğahında savabı çoxdur. Adil kimsənin duası məqbuldur. Allah ədalətli olanları sevir. Adil insan Qiyamət günü Rəhmanın

k lgəsindədir. BaŖçı  dalətli olmaqla  mr olunmuŖdur. Hakim  dalətlə h km verməlidir. Bir s zlə,  g r  daləti itirərsə, Allahın bizə b xŖ etdiyi kainatın sonunu  z m z g tirmiŖ olarıq.

    **“Allah siz    man tl  ri  z sahib rin  qaytarmanızı v  insanlar arasında h km etdiyiniz zaman   dal tl  h km etm nizi  mr edir. H qiq tt n, Allahın bununla (bel  bir tapŖırıqla) siz  verdiyi  y d nec  d  g z ldir!   lb tt , Allah (h r Ŗeyi) eŖid ndir, g r ndir!**” (Nisa, 58).